

Azərbaycanın xarici siyaseti tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlığığa əsaslanır

Azərbaycan hazırda beynəlxalq müstəvidə dünya birliyini düşündürən ən mühüm problemlərin müzakirə olunduğu mərkəzlərdən biridir. Çünkü ölkəmizin siyaseti çox açıqdır, xoş niyyətlidir, şəffafdır və bu siyaset ölkələri bir-leşdirməyə, qarşılıqlı inkişafa, maraqları ödəməyə, şəffaf münasibətlərə, bir-birinin daxili işlərinə qarışmamağa hesablanıb, ayırmağa yox. Bu ilin mart ayında 55 ölkədən 500-dən çox nümayəndənin qatıldığı VII Qlobal Bakı Forumunun paytaxtımızda keçirilməsi də bunun təsdiqidir. Dövlət başçısı cənab İlham Əliyev ölkənin xarici siyasetinin prioritətləri və principial mövqeyi, dünyada, regionda dəyişən və sonu bilinməyən vəziyyətdə fəaliyyət barədə demişdir ki, bizim xarici siyasetimiz əsas etibarilə sabit, proqnozlaşdırıla bilən və müstəqildir. Bu siyaset milli maraqlarımıza əsaslanır. Tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması Azərbaycanın prioritətlərindən biridir. Biz ənənəvi tərəfdaşlarımızla əlaqərimizi gücləndirməyə, yeni dostlar qazanmağa, mehriban münasibətlərə müvəffəq olmuşuq.

Bu baxımdan 2018-ci ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının "Davamlı inkişafnamınə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusundakı konfransında Prezident İlham Əliyevin vurğuladığı bir fikir olduqca maraqlı və əhəmiyyətliidir. Dövlət başçısı ifade edib: "Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda, demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimizdə müəyyən dərəcədə oxşardır. Hamımız öz həyatımızı, müstəqil həyat sürməyi arzulayıq. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik".

Təhlillərə görə, bu fikirlər in-

diki mərhələdə geosiyasi mühitdə cərəyan edən hadisələr və yeni dünya nizamının formalasması zərurəti işğında çox aktual görünür. Siyasi liderlər qlobal səviyyədə geosiyasi ziddiyətlərin və onların fonunda dünya miqyasında xaosun getdikcə daha da dərinləşdiriyini vurğulayırlar. Yeni dünya nizamının formalasmasına bu, təbii ki, ciddi mənfi təsir göstərir. Belə bir şəraitdə beynəlxalq səviyyədə yeni nizamın yaradılmasına yardım edə bilecek her bir təsəbbüs qiymətlidir.

Bu il oktyabrın 25-26-da Bakıda keçirilməsi nəzərdə tutulan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşü həmin səbəbdən son dərəcə əhəmiyyətli hesab edilir. Azərbaycanın regionun lideri olmaqla yanaşı, həm də qarşılıqlı faydalı koope-

etməyə başlaması, əlbəttə, bütün sivilizasiyalı bəşəriyyət üçün əlavə fürsətdir. Şübhə yoxdur ki, Bakı hər bir ölkə üçün aktual olan məsələlərin müzakirəsinə üstünlük verəcək. Dünyanın indiki qarışq dövründə beynəlxalq hüquq normalarına uyğun fəaliyyət göstərməyin təşviq edilməsi

rasiyanın müxtəlif formatlarına əsaslanan fəaliyyəti ilə seçilir. Deməli, Qoşulmama Hərəkatı çərçivəsində Bakının imkanları daha da genişlənəcək.

Məlumat üçün bildirək ki, Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. 2019-2021-ci illərdə bu təşkilata sədrlik edəcək. Prezident

şəfi üçün əlverişli şərait formalaşıb.

Bütün bunlarla yanaşı, Qoşulmama Hərəkatı Azərbaycan üçün iki miqyasda - regional və qlobal səviyyədə geosiyasi proseslərə daha aktiv təsir etmək imkanı yaradır. Regional səviyyədə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində meydana gəlmiş qanlı münaqişənin ədalətli, beynəlxalq hüquq principləri çərçivəsində aradan qaldırılması üçün fəaliyyət meydani genişlənir. Dünyanın 120 ölkəsi təcavüzkarın qarşısının alınması məsələsində həmreysində olursa, bu, ciddi hadisədir.

Məsələ yalnız söz deməkə məhdudlaşdırır, onun həyata keçməsi üçün də müəyyən məxanizmlər mövcuddur. Qoşulmama Hərəketi bu aspektde böyük dövlətlərə də müraciətlər hazırlaya bilər. Məlumudur ki, artıq Qoşulmama Hərəkatının nəzirleri bir çağırış ediblər. Onlar çağırışda BMT Nizamnaməsində göstərilmiş güc tətbiq etməmə prinsipinin əhəmiyyətini təsdiq ediblər. Bu əsasda münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanılmış sərhədləri çərçivəsində həllinin zəruriliyini vurgulayıblar. Təbii ki, Yer kürəsi ehalisinin təqribən 55 faizinin yaşadığını 120 ölkənin etdiyi bu çağırış, inдиye qədər bir çox nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənəd və qətnamələr kimi ciddi siyasi və geosiyasi əhəmiyyətə malidir.

Şükür ƏLİZADƏ,
"Respublika".



principial olaraq faydalıdır. Konkret desək, Azərbaycan üçün aktual olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına çərçivəsində ədalətli həllində yeni imkanlar yaranmaqdadır. Əlbəttə, Bakı bu sənsən maksimum dərəcədə yararlanmağa çalışacaq.

Bundan başqa, Azərbaycanın bu hərəkətə sədrlik etməsi, ümumiyyətlə, Cənubi Qafqaz üçün faydalıdır. Azərbaycan regionun lideri olmaqla yanaşı, həm də qarşılıqlı faydalı koope-

Ilham Əliyevin 2019-cu il 11 fevral tarixli Sərəncamında təşkilatın Azərbaycana verdiyi xarici siyaset dividendləri konkret ifade edilib. Sərəncamda vurğulanıb ki, Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı onun beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə daha fəal cəlb edilməsinə geniş imkanlar açıb. Eyni zamanda, Azərbaycanın müxtəlif dövlətlərə, o cümlədən Latin Amerikası, Asiya və Afrika ölkələrinin çoxu ilə ikitərəfli və çoxtərəfli münasibətlərinin inki-